



## SON GÖRÜŞ OLMAYAYDI...

Hamlet İsaxanlı

*Hayat yamanca dəyişdi*

İnsan xatirələrlə yaşayır. İnsanın kimliyi onun keçmiş ilə bağlıdır. Kim olduğumuzu söyləmək üçün, həyatımız barədə danışmaq üçün yaddaşımızı işə salırıq – hansı ailədə doğulmuşuq, uşaqlığımız harada və neçə keçib, hansı məktəbdə və neçə oxumuşuq, ailəmiz neçə olub, qohum, qonşu, dost və tanışlarla neçə ünsiyyətdə olmuşuq?! Mayamız keçmişdə yoğrulub. Keçmiş keçib gedib, öten günlər geri qayıtmır, amma keçmişimiz yaddaşımıza yazılıb. Yaddaşımız keçmişini gözümüzönündə canlandırır, danışdırır. Yaddaşımızın övladıyiq. Həyat yolu yaşadığımız dünəndən sabaha, xatirələrlə dolu keçmişdən dumanlı gələcəyə doğru hərəkətdir. Keçmişin həsrətini çakırıq, galəcəyə ümidi bəsləyirik.

*Gələcək arzumdur, keçmiş xəyalım  
Biri əlçatmazdır, biri – ünyetməz  
Birindən pay umar eşqim, amalim  
Birinin həsrəti, nisgili bitməz.*

Əzizim Nailə, gözəlim Nailə xanım, əl-ələ, ciyin-ciyinə verib, bərabər getdiyimiz yol bitdi. Sevgi dolu xoşbəxt hayat yaşadıq sənirlə. Amma, bu xoşbəxtlik yox oldu, o cənnət yoxa çıxdı, mən yaşamağa davam etsəm də, həyatım dəyişdi, soldu, qəm-qüssə ilə, göz yaşları ilə doldu.

*Hayat yamanca dəyişdi  
Əlimdə titrəyir qələm  
Bilirəm ki, o behiqi  
Bir daha görən deyiləm.*

Səni tanlayan hamı sarsıldı. Və hamı səni gözəl xatirələrlə andı. İnsan xoş ünsiyyətdə olduğu şəxsi unutmur. Yaddaşda oturmuş, yer tutmuş xatirələr canlanır, danışılır, yazılır, başqa insarlara çatır, tarixin məhsuluna çevirilir. O əlçatmaz keçmişə yalnız xatirələrlə döne bilirik. Gözəl insan barədə xatirələrə monopoliya yoxdur. Tanış, yaxın, dost olan hər kəsin yaddaşında başqalarından fərqli,

başqalarının bilmədiyi, eşitmədiyi xatırə yuva salır. Səni yada salan, hüznlə xatırə söyləyən və yazan, adın gələndə koks ötlürən və eyni zamanda xoş təbəssümle səni anan nə qədər insan varmış! Bu insanlardan biriyəm mən. Amma, sənin sevgilin, ömür-gün yoldaşın, həyat yoldaşın, yaxın dostun, güvəndiyin, səni çoox, laap çoox sevən, sənin həyatında böyük yer tutmuş şəxsəm mən.

Sənsiz həyatı təsəvvür etməmişəm, sənin varlığın həyatını bəzəmiş, məni yaradıcı həyata səsləmiş, xoşbəxt etmişdir. Keçmiş mənim həyatımın ən əziz hissəsidir. İndi sən cisməni olaraq yanında deyilsən, ömürlük belə olacaq. Mən sənsiz qalmışam, amma, hər saatim, hər günüm sənirlə bağlıdır. Səni düşünlürəm, düşünlə - düşünlə içim yanır. İlk tanışlığımızdan son günə qədər uzanan həyatımız barədə düşüncələrlə yaşayıram. Xatirələr məni sənə bağlayır. Yanımda olsan, bu xatirələri qələmə aldıqdan sonra sənə oxusam, nə qədər əlavələr, dəqiqləşmələr edər, mənim demədiyim, unutduğum maraqlı söz və hərəkətləri yada salardın. Sən başımıza gələn bütün əhvalatları məndən daha ətraflı və dəqiq təsvir edirdin.

İndi sənirlə söhbət edirəm, həyatımızda baş vermiş bəzi hadisələri yada salıram, sənsizliyimi səni yada salmaqla keçirirəm...

### *Ayişə xala və Anya xala*

İlk görüşümüzə son görüşümüz arasında, hardasa, 53 il keçdi. İlk görüş – birgə getdiyimiz yoluñ başlangıcı həyatımızdakı ən xoş xatirələrdən birinə çevrildi. Gələcək xoşbəxt binamızın təməli ilk görüşdə atıldı, xoşbəxt həyatımızın toxumu ilk görüşdə səpildi.

Azərbaycan Dövlət Universitetində oxuyurdum, mexanika-riyaziyyat fakültəsində (İndiki Bakı Dövlət Universitetində). Tələbə yataqxanasında özümü rahat hiss etmirdim. Tezliklə ev kiraya etməli oldum. Poluxin küçəsində (№ 13; indiki Murtuza Muxtarov küçəsi) çox gözəl bir insanların, tatar əsilli Ayişə xalanın evində qalmağa başladım – yerlimiz olan iki tələbə yoldaşla birlikdə. Ayişə xala Nəriman Nərimanovla tanış imiş, onun Həştərxandakı fəaliyyəti barədə danışındı, ümumiyyətə, məlumatlı qادın idi, çox dost olduq. Məni qızlardan qoruyurdu; həmin həyatda yerlimiz tələbə qızlar yaşayırdı, onlar bəzən hansısa bir sualla, çox zaman riyaziyyatla bağlı mənə müraciət etmək istəyirdilər. Mən evdə tək məşğul olanda Ayişə xala onları içəri buraxırdı – “oğlum məşğul olur, ona mane olmayıñ”. İki ilə yaxın vaxt keçdi, Ayişə xalanın oğlunun hansısa qohumunun ailəsi ev məsələsində korluq çəkirmiş. Biz Ayişə xaladan ayrılmalı olduq – hər iki tərəf qucaqlaşib ağlaya-ağlaya.

Yaxında bir ev tapdıq, orada işimiz o qədər yaxşı olmadı, hay-kfüy çoxdu... Yeni ev axtarmağa başladıq. Həzi Aslanov küçəsində (№ 31) yaşayan Anya xala (Tetik Anya) məni və yerlimiz tələbə İlyasi evində saxlamağa razi oldu. Həyatda, birinci mərtəbədə yerləşən mənzil iki otaqdan ibarət idi, kiçik giriş otağında Anya xala özü qalırdı, bu otağın həyat tərəfi şübhəbənd olduğuna görə həm işıqlı idi, həm də ordan həyat görünürdü. Anya xalanın yanından keçib bizim yarıqaranlıq otağı daxil olurduq. Otağımızın bir kiçik arxa pəncərəsi dalana baxırdı və əsasən bağlı olurdu. O pəncərəni işıq üçün deyil, havanı bir qədər dəyişdirmək üçün açırdıq. Digər pəncərə isə həyat tərəfə, daha doğrusu, Anya xalanın otağına açılırdı; oradan işıq gəlirdi. Anya xala “mənim otağında kitab oxuyub, çalışma bilərsiniz” demişdi. O, evdə olmayanda həmişə orda otururdum, əslində isə o, evdə olanda da “gəl burda otur, oxu” deyirdi. İlyas gündüz işləyib, gecə oxuyurdu, mən günün ikinci yarısı universitetdən qayıdanda Anya xalanın otağında rahat oxuyub-yaza bilirdim.

### *Pilləkənlə qalxıb-düşən qız*

Bizim mənzilin qapısı öntündən iki-üç addım aralıda ikinci mərtəbəyə pilləkən qalxırıldı. İkinci mərtəbədə yaşayan və bu pilləkənlə qalxıb-düşən bir qızvardı. Bir dəfə o aşağı enərkən qapını açdım, məni gördü, xəzif bir təbəssümle salam verib keçdi. Onun aydın gözləri, məsum sıfəti, ceyran yerişi yadımda qaldı. İkinci mərtəbədən tez-tez fortepiano səsi gəlirdi – gah hansısa klassik müsiqi parçası, gah müxtəlif, sürətli qammalar, gah da Azərbaycan mahnıları. Anya xala “bu Nelya’dır, müsiqi məktəbində oxuyur, yaxşı qızdır” dedi. Bir dəfə Anya xala, İlyas və mən söhbət edirdik, həmin qız pilləkənlə aşağı enirdi. Anya xala mənim ona tərəf baxdığını görüb göz vurdub, “tanış olmaq istəyirsinizmi” deyə soruşdu və cavab gözləmədən, “Nelya, gəl bura, oğlanlarımıla tanış ol” dedi.

Sən içəri daxil oldun, sakit salam verdin, Anya xaların taxtında (taxta divan-çarpayı'da), onun yanında oturdun. Anya xala bizi baxıb, "özünüüzü Nelyaya təqdim edin görüm" dedi. İlyas mənə baxdı, mən dillənmədim, İlyas davam etdi, adını, hardan gəldiyini, harada, neçənci kursda oxuduğunu dedi, sonra üzünü mənə tutub, "bu da Hamletdir, yerliyik" dedi. Anya xala onu dayandırıldı: "deyirsən ki, Hamletin dili yoxdur? Qoy özü danışın".

Mən, deyəsən, üzümdəki təbəssümündən başqa bir şey nümayiş etdirmək həvəsində və bəlkə də iqtidarında deyildim. Üstəlik, ən azı, İlyasdən daha utancaq idim. Sən köməyimə gəldin: "Nə yaxşı addır -Hamlet. Siz harada oxuyursunuz, ixtisasınız nədir?" Sən gəlməzdən əvvəl görkəmli Amerika alimi, riyaziyyatçı və kibernetik Norbert Wiener'in "I Am a Mathematician" kitabının ruscaya tərcüməsini oxuyurdum (Норберт Винер. Я – математик). Kitab hələ əlimdə idi, heç nə demədən, kitabın üzünü sənə tərəf tutdum, yəni, oxu – riyaziyyatçıyam. Sən gözlerinlə məni süzdün: "hə?! nə yaxşı!". Nəhayət, mənim dilim açıldı: "Nelya? Yəni?" Mənim bu eyhamlı sualıma tez cavab verdim: "adım Nailə dir, Nelya deyirlər".

Adam kimi danışmaq əvəzinə kitabın üzünü göstərməklə mən, az da olsa, bir yekəxanalıq etmişdim (bunu sonra başa düşdüm), indi də çoxbilməlik etdim: "Nailə Nelyadanı daha yaxşı səslənir". İstədim Nailə və Nelya arasındakı fərqləri – heca sayını, sait sayını, ahəngi, uzaltma-qısaltmanın deməklə fikrimi əsaslandırıram, amma, bunları deyəcək qədər sərbəst deyildim, dayandıram. Sən mənim qiymətverici fikrimi nəinki qınamadın, əksinə, çox gözəl bir söz dedin: "Nailə dir əsl adım, sadəcə rusdillilər arasında Nelya deyirlər. Siz mənə Nailə deyin". Xeyli sonralar bildim ki, sənin əsl adın Nailəxanum'dur, doğum şəhadətnaməndə Nailəxanum İsmayıllı qızı Əsgərli yazılıb.

Tanış olduq. İlk görüşdən xoşuma gəldin, ayrı-ayrı cizgilərlə deyil, bütövlükdə, varlığınla, məlahətinlə, ağlım və zərifliyinlə xoşuma gəldin. Amma, həyatına möhkəm daxil olduğunu, həyatına məna və xoş ahəng bəxş edəcəyini, sənsiz həyatı təsəvvür edə bilməyəcəyimi get-gedə, zaman keçdikcə anlayacaqdım.

### ***İsmayıllı kişi və Bilqeyis xanım***

Səni və ətrafindakları tanımağa başladım, əsasən sənin danışığların və kiçik temaslar nəticəsində. Atan - qubali Əsgərli maliyyəçi idi, məsul vəzifələrdə çalışmışdı, çox dəqiq (həttə pedant), ehtiyathlı və sakit adam idi. Anan şəmkirli Bilqeyis xanım yeniyetmə yaşlarında yetim qalmış, Gəncədə qohumlarının yanında yaşamış, oxumuş, ictimai fəal şəxs olmuşdu. Əli Bayramov adına qadınlar klubunun fəal üzvü kimi qadınlar arasında ictimai iş aparmaq üçün Quba rayonuna göndərilmişdi. Qadınların çadralardan azad olunması üçün çalışmışdı. Əksəriyyəti savadsız olan qadınları başına yiğib, onlara sosializmin nə olduğunu başa salırmış, həttə, deyilənə görə, onlara Marks'ın Kapitalı'nu oxuyub, izah edirmiş. Respublika məqiyəli fərdi təqəüdçü idi. Qubada atarla tanış olmuş, evlənmüşdilər. Bilqeyis xanım açıq təbiətli, deyib-gülən, əliaçiq, insaflı, rəhmtdil qadın idi. Köhnə rəfiqələri və tanışları arasında çətin vəziyyətə düşmüş olanlara rast gələndə, onları evə gətirir, yedizdirir, ciblərinə müsəyyən xərdlik qoyurdu.

Sonralar, biz daha yaxın olanda, ata və ananın başlarına gələn bəzi hadisələri güla-gülə danışardın. Bilqeyis xanım başında bir beret İçərişəhərdə yol gedirmiş, birdən bir yeniyetmə onun başından beretini qapıb, qaçmağa başlayır. Bilqeyis xanım nə etsə yaxşıdır? Oğlanın dalınca qışqırır: "Ay bala, ay bala, qaçma, yazıqsan, yuxılsan, əzilərsən, qaçma, beretim halalın olsun!"

Mir Cəfər Bağırov Bilqeyis xanımı Bakıda təcili yaxşı ev verilməsini əmr edir. "Gəlin sizə evləri göstərək, ürəyiniz istəyəni seçin götürün" deyirlər. Ev seçmək işi İsmayıllı kişiye həvalə olunur. O, "Monolit" deyilən evdəki yaxşı mənzilə "eh, ora kim çıxacaq" deyir, digər çox yaxşı mənzillərə də yox deyir, nəhayət, Həzi Aslanov küçəsindəki mənzili göstərəndə, "hə, bu yaxşıdır, ikinci mərtəbədir, yeri də yaxşıdır, amma bizə iki otaq bəsdir, üçüncü otağı götürün, başqa adama verin" deyir. Beləliklə, ailə bu güsəbəndli ikiotaqlı mənzildə məskunlaşır.

Həmin evdə bir dəfə gecə vaxtı qapı açılır və tanıldıqları bir adam içəri bir çanta tullayıb qaçır. Həmin adam nəsə cinayət işlətmış, işi məhkəmədə imiş. Çantaları açırlar – içi dolu pul! Belə çıxır ki, həmin adam Bilqeyis xanımdan bu işə kömək etməsini istəyir və buna görə rüşvət gətirib. Və rüşvəti geri qaytarı bilməsinlər deyə, çantaları içəri ataraq, qaçıb gizlənib. Ər-arvad bilməyiblər nə etsinlər, bəlkə həmin adamı güdfirlər və indi kimse içəri girəcək ki, bu nə puldur?! İsmayıllı kişi pul dolu

çantanı götürüb, evdən çıxır və əlində çanta səhərə kimi şəhərdə dolaşır, səhər açlığında o adamı tapıb pulunu, çantasını geri qaytarır. Ailə rahat nəfəs alır.

### *Qardaş, bacılar*

Sən ailənin kiçik uşağı olubsan, qardaşın və iki bacınızda yaş fərqi çox club. Qardaşın Firidun həkim idi, idman həkimi, travmatoloq kimi çalışırdı. Çox şən və müsiqi dolu insan idi. Ümumiyyətlə, ailənizdə müsiqi çox sevilirdi. Gəncliyində anan qarmon, atan dəf çalarmış. Firidun pianoda çalıb oxuyurdı, rus romansları və Odessa mahnularını ifa etməyi sevirdi, onun "madam, kupite papiğosi" oxuduğu yaxşı yadimdadır, "papiroasi" deyil, məhz "papiğosi".

Bacın Alya gözəl, xanum-xatın bir insandı. Rus dili müləlliməsi idi. Pianoda çalır və oxuyurdu, oyun havaları çalmağı sevirdi. Biz evlənəndən sonra Alya xanımı daha yaxından tanıdım, çox yaxın dost olduq. Sən həmişə təbəssümə xatırlayırdın – sən demə, Alya boynundan asdığı medalyonuna mənim şəklimi qoyubmuş. Həyat yoldaşı ona "Alya, mən sərin ərinəm, niyə mənim deyil, Hamletin şəklini gəzdirirsər?" deyə soruşanda, qisaca "sən yanımdasın, şəklini neynəyirəm" deyə cavab veribmiş. Bacın Ədilə ni mən görmədim. Onu həmişə bir hüznlə xatırlayırdın, "ailəmizdə ən azərbaycanlı, ən milli adam o idi" deyirdin. Ədilə tar məktəbində oxuyur, yaxşı tar çalır, Azərbaycan mahnı və müğamlarını ifa edirmiş. Səid Rüstəmov "Tar məktəbi" kitabını öz imzası ilə Ədilə yə bağışlayıbmış. Ədilə də özündən getmə, epilepsiya xəstəliyi varmış, bu səbəbdən dünyasını tez dəyişib.

### *Məktəb. Bakı və Quba*

Qubada və Bakıda eviniz club, atan Qubada, aran Bakıda işləyib-yaşayıblar. Məktəbi Bakıda oxumusun, yay zamanı isə əsasən Qubada dincəlmış, bəzən də Şimali Qafqazın kurort yerlərində istirahət etmisiniz. İbtidai-orta məktəblə yanaşı müsiqi məktəbində, piano sinfində oxumusun, ayrıca müləllimlərin də club; Vaqif Mustafazadənin anası Zivər xanımdan İçərişəhərdə, evində piano dəsləri almışan. Baci-qardaş hamı müsiqi sevən və pianoda ifa edən olsa da, Azərbaycan mahnularını çalmağı adətən səndən xahiş edirdiler. Orta məktəbin son sinfini Qubada oxumusun. Sinifdəki bəzi qızlar "şəhərdən gelən qız"ın sakitliyini, çox dinib-daruşmamasını özünü dərtməq kimi anlamış, ona sataşmağa çalışmışlar. Lakin, tezliklə bu qızın çox utancaq, sadə və təvazökar olduğunu görüb, yaxınlaşışib üzr istəmişlər. İqbal, Zəminə, Dilərə və sən ayrılmaz dostlara çevrildiniz. Sən onları gözəl sayır, özünü bəyənmirdin. Əslində isə, sən o zaman (elə hər zaman) gözəl və məlahəti olmuşan, xoş xasiyyətin ətrafındakıları isidir, gözəlliyyini daha cazibəli edirdi.

Rus məktəbində oxumuşdun. Firidun və Alya da rusca oxumuşdular. İsmayıllı kişi və Bilqeyis xanum isə rusca bilsələr də, doğma dildə danışmağa üstünlük verirdilər. Sən Azərbaycan türkçəsində də rahat danışırdın, sadəcə, arada bəzi səciyyəvi sözləri rusca deyirdin. Qubada məktəbin son sinfində oxumaqla yanaşı müsiqi məktəbində piano dərsi də deyirdin. Həm Bakıda, həm rayonda yaşamaq, şəhəri də, kəndi də içdən anlamaq, yəqin ki, səndə insanları daha yaxşı tanımaq və qiymətləndirmək düşyusunu qidalandırmışdı.

### *Qonşuluq, şeir və müsiqi*

Kənddə qonşuluq ya şəhərdə qonşuluq – hər ikisi qonşuluqdur, adətən qonşular tez-tez bir-birini görür, hal-əhval tutur, qonşu uşaqlar bir-birilə oynayır, qonşular arasında gedış-geliş olur. Kənddə hər ailənin öz ayrı evi, həyatı, bağ-bostanı var, amma, qonşulararası yaxınlıq var, birinin o birinə işi düşür, evdə olmayan şeyi qonşudan istəmək olur. Şəhərdə vəziyyət fərqlidir; çoxmərtəbəli evdə yaşayanlar hərə öz mənzilinə qapanır, qonşular bir-birini az görür, bir çox hallarda yaxşı tanış olmur, onların bir-birinə işi az düşür. Lakin, şəhərdə girişi-çıxışı bir olan tımmu qapalı həyət, həyətdən o azmərtəbəli evlərə açılan qapılar və yuxarı qalxan pilləkənlər six qonşuluq münasibəti yaradır; demək olar ki, hamı bir-birini tanırıv.

Beləliklə, səninlə qonşu oldum. Pianoda çaldığın zaman özümü sənin yanında xəyal edirdim. Çaldığın tanış mahnuları ürəyimdə və ya sakit səsle oxuyurdum. Hərədən Anya xala səni çaya dəvət edirdi. Ordan-burdan söhbət edir, mahnuları yada salırdıq. Orta məktəbdə oxuyarkən, radioda

populyar mahnuları dinləyir və sözlərini yazmağa çalışırdım; adətən iki dəfə qulaq asmaqla bir mahnının mətnini bərpa etmək olurdu. Az mahnu tapılardı ki, sözleri mənim qalın dəftərimdə olmasın. Məktəbdə, elə bütün kənddə də kim mahnu ilə maraqlanırdısa, məndən sözlərinə istəyirdi. Bu səbəbdən səninlə mahnu söhbətiniz məzmunlu alınırdı. Mənim sevdiyim bəzi köhnə mahnular sənin repertuarında yoxdu, amma, "havasını yadına sala bilərsənmi?" deyirdin. Mən utana-utana zülməmə edirdim və sən ürəyimi titrədən təbəssümünle "sənin xatırına öyrənib çalaram" deyirdin. Və həmən mahnının melodiyasını tutmağa və calmağa başlayırdım.

Mahnıdan şeirə keçirdik. Mən Nəsimi və Füzuli, Vaqif, Vidadi və Nəbatı, Sabir və Cəfər Cabbarlı, Səməd Vurğun və Müşfiq, Şəhriyar və Nazim Hikmət və digər şairlərin şeirlərini, həmçinin, xalq şeirlərini sənə söyləyirdim. Mən, adətim fizə, şeiri hay-kifysiz, yüksək həyəcan nümayiş etdirmədən, sadə şəkildə deyirdim. Sən elə təbii, səmimi maraq göstərirdin ki, mən şeir deməkdən əvvəllər duymadığım dərəcədə həzz alırdım. Rus şairlərindən də söz salırdıq – Puşkin, Lermontov, Yesenin, Axmatova... Yadımdadır, bir gün rusca bir neçə şeiri o dərəcədə gözəl səsləndirdin ki, manı heyrət bürüdü. Səsindəki enib-qalxan musiqi, yerində qoyduğun vurğular və pauzalar çox cəzbədicidir. "Yevgeni Onegin" dən Tatyananın Oneginə məktubunu neçə gözəl söylədin, bunu təsvir etməkdə acizəm. Mən həmin məktubu S. Vurğunun tərcüməsində Azərbaycan türkçəsində sənə oxudum, sonra orijinali və tərcüməni sətirbəsətir oxuyub müqayisə etdik, tərcümənin gözəlliyyinə heyran qaldığını dedin.

Həyatımızı bəzəyən şeir və musiqi bizi ruhən yaxınlaşdırıldı. Şeir və musiqi sevgisi həssaslığın, güclü hissələrin, həyat eşqinin göstəricisidir.

### *Qonşuda qız sevmək...*

Qarşidakı pilləkən maraq dairəmə daxil oldu. İstər-istəməz pilləkənin neçə başlaması, neçə burulması, mailliğ dərəcəsi, ikinci mərtəbədəki qapıya neçə çatması kimi incəliklərə fikir verdim. Sənin pilləkan boyu atlığından addımları, neçə qalxb, neçə emməyini izləmək xoşuma gəlirdi. Amma, həya-abır gözümüzü çəkməyə məcbur edirdi. Ağzımı açıb sənə baxdığımı ilk növbədə sənin görmanı istəmirdim, ona görə diqqəti cəlb etmədən gözaltı baxır, baxıb başımı aşağı salırdım, yəni, sənin yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya doğru hərəkatını tam izləməkdən məhrum idim. Bu fikir məni yeri, gizli müşahidə üsuluna getirib çıxardı. İki və ya üç güzgüñü yanaşı, pilləkənin burulmasına uyğun bucaq altında düzəmkə artıq pilləkəna tərəf deyil, gülzülərə baxıb sənin mübarək addımlarını gördürüm. Yaşasın fizik və lirk birliyi!

Sənin ayaq baslığından pillələr mənim yer üzündə, birinci mərtəbədə doğulan sevgimi pillə-pilla yuxarı mərtəbələrə, səmalara qaldırdı...

Qonşuda qız sevmənin öz ləzzəti və öz çətinliyi var. Tez-tez görmək imkanı adamı darixmağa qoymur, xüsusi görüş vaxtı, xüsusi görüş yeri ilə bağlı narahatlıq və qeyri-müəyyənlik yaranır. Lakin, çox şeyin göz qabağında olması, göz qoymaq, göz yetirmək imkanı, "hardadır", "hara getdi", "nə vaxt getdi", "niyə getdi", "nə vaxt qayıdacaq" kimi suallar istər-istəməz adamın rahatlığını əlinindən alır. Yadımdadır, qar yağmışdı və külək əsirdi. Sənin pilləkənlərlə qaça-qaça düşdüyüünü gördüm. Kitab oxuyurdum, hardasa 5-6 dəqiqəyə yarımcıq qalan mətni oxuyub geyindim, bayra çıxdım. Görəsən, hara getmişdin? Həyətdə deyil, çıxb kütçədə dayandıdım və gözləməyə başladım. Xeyli vaxt keçdi, üşüdüm, narahatlılığım artdı, ürəyimdə səndən incidim. Hardasan? Mənə niyə deməmişən hara getdiyini? Bu boranda - qarda hara gedə bilərdin ki? Ağlıma ağılsız fikirlər də galmaya başlayırdı. Hirsli-hirsli evə qayıtdım və... həyətə girəndə piano səsi eşitdim, səs sizdən gəlirdi, "Qubali qız"ı çalırdın. Bu sən idin! Bu neçə oldu, ay Allah? Göydənmə düşdün? Məlum oldu ki, mənim başım kitaba qarışanda sən qaça-qaça çörək alıb qayıdıbsan. "Bəs niyə mənə deməyibsən, bərabər gedərdik?!" sualına sadə cavab verdim: "Gördüm kitab oxuyursan, mane olmaq istəmədim". Mənim intizarda qalmağım boşა getmədi, xeyli güldük və daha bir kiçik hadisə xatıraya döntüsdü...

### *İnsan ömrü boyu seçim edir*

Həm Azərbaycan el dilində, həm də ədəbi dildə doğma türkçədən gələn sevgi və sevda sözləri ilə yanaşı, ərəbcədən gələn eşq və məhəbbət sözləri də geniş yayılmışdır. Sevgi hər yaşa xasdır, insan hər yaşda sevgi oduna, eşq ataçına, məhəbbət alovuna yana bilir. Azyaşlı uşaq, məsələn, oğlan XƏZƏR XƏBƏR № 412 Dekabr 2021

barədə o, bir qızı sevir demək sadəcə o qızdan xoş gəlir deməkdir; xoş gəlmək hələ tam sevgi deyil. Sevgi təbiətin ən bütöv, təbii və şahane hadisəsidir. Sevgi adamı tam istəyir, yarımcıq sevgi olmur, yarımcıqliq ötəri hiss və ya ehtirasda ola bilir. Gerçək sevgi, onun doğurduğu aludəçilik, ehtiyac duyğusu, qısqanlıq, ayrılıq qorxusu, sevginin bəxş etdiyi xoşbəxtlik, yəqin ki, müəyyən yetkinlik çağında baş verə bilir. Adətən, 15-16 və daha böyük yaşı uşaqlar, orta məktəbin ortadan yuxarı sınıf şagirdləri aşiq ola bilir, onlarda sevgi, şiddətli bağlılıq istəyi yaranır. Dərin vurğunluq bəzi insanlara onların yaşı vaxtında qismət olur; bu, ağır məsələdir, yaşı vaxtda lazımlı gəldiyindən artıq tənqidi düşüncə insanla onun ətrafi arasına girib, insani münasibətlərə mane ola bilir.

İnsan ömrü boyu seçim edir – müstəqil surətdə və ya başqalarının məsləhəti ilə. Hər şəxs mövcud imkanlar daxilində hansı peşəyə yiylənəcəyini, hansı ali məktəbə və ya orta-ixtisas məktəbinə daxil olacağını, iş yerini seçməli olur. İnsan kiminlə dost olacağını, harada yaşayacağını, harada istirahət edəcəyini seçir. Xoşuna gələnlər arasında kimi sevəcəyini də seçilir – ağıl və hisslerin buyruğu ilə. Əslində, oğlan olsun ya qız, kişi olsun ya qadın, o, qarşı cinsənən olan çox insanlarla qarşılaşır, onlara dostlaşır, onlardan xoş gəlir. Yəni, heç bir oğlanı deyə bilməz ki, mənim ancaq bir qızdan xoşum gəlib, eynilə, ömrü boyu yalnız bir oğlandan xoşlandığını deyən qız ola bilməz (qeyri-səmimilik və patoloji hallar istisna olmaqla). Xoşa gələnlər arasında birini seçmək, qərar qəbul etmək məsuliyyətli işdir.

### *Hər sevdiyi qismət olmur insana*

Orta məktəbdə sınıf yoldaşım olan ala gözlü bir qızla münasibətimiz get-gedə sevgiye dönmüşdü. Bakıda fərqli ali məktəblərə daxil olduq. Riyaziyyatçı olmaq qərarım ağır, arasıksılməz zəhmət tələb edirdi, tez-tez deyil, müəyyən fasılələrlə görülsür, şəhərdə bir az gəzmişir, sonra gələn görüşədək ayrıldıq. O qızla münasibətimizə kölgə salan bir cəhət vardi; atamın o qızın ailəsi ilə münasibəti yaxşı deyildi, səbəbini bilmirəm, amma gah özü bu məsələni qaldırır, gah da dost-yoldaşlar vasitəsilə mənə ciddi ismaric göndərir, təkidlə o qızdan aralı durmamı istayırdı. Mən geri çəkilməsem də, kefsiz idim.

Səninlə tanış oldum, bu xoş tanışlıq addım-addım irəlilədi, boy atdı, sevgiye dönməyə başladı. Mən ilk sevgimlə vidalaşmaq qərarına gəldim, bu, çox ağırlı idi. Böyük günah işlətdiyimi bilirdim, amma, əlacım yox idi, seçim etmək zamanı gəlməşdi. O qız ayrılıq faciəsinə döza bilməyəcəkdi, bundan qorxurdum.

İlk sevgi istisna hallarda izdivaca çevrilir. İlk sevgi çox uzun sürməsə də, ürəkdə qalır, daha doğrusu, yaddaşda özünə həmişəlik yer tutur.

### *Hər sevdiyi qismət olmur insana Üzüydə başlığı sevgilər qalır ona.*

Bir qədər sonra sənə hər şeyi danışdım – olduğu kimi – orta məktəbdə o qızı ürəkdən sevdiyimi, ali məktəbin ilk iki ili ərzində onurla görüşdürüümü, sonra görüşlərin seyrəldiyini söylədim. Bəzi şeirlərimin ona həsr olunduğunu deməyə ehtiyac yoxdu, hər şey aydın görünürdü. Sən bu eitrafi rahat qarşılıdır. Sonralar mənim orta məktəbi bitirməm ərəfəsində hazırlanmış əmənəvi vinyetkəni - sınıf şagirdlərinin və müəllimlərin şəkillərindən ibarət lövhəni gətirib mənim evdəki iş otağımdan asdır; orada, təbii ki, həmin qızın şəkli də vardi...

### *Ay allah, yasəmənlərə bax*

Anan Bilqeyis xanımıla tanış olduq; kənd təbiiliyini və ləhcəsini qoruyub saxlayıb, aşiq müsiqisini sevirdi. İlyasla məni, "tələbə balaları" yeməyə davət etdi. İlk dəfə evinizdə olduq. Səndən piano arxasına keçməni xahiş etdim. Populyar mahnılar çaldım, "ürəyinizdə nə keçir, deyin çalın" deyə müraciətində bəzi xalq mahnıları, bəstəkar mahnıları və romansları çalmağı istədim. O gün səninlə bir yerde olmanın hezzini duydum, sənənlə xoşbəxt ola biləcəyimi düşündüm...

Ad günüñ ərəfəsində ağluma bir fikir gəldi. Sənin gülləri, o cümlədən yasəməni çox sevdiyini bilirdim. Gecə yarı bulvara getdim. Oradakı çiçəklili yasəmən kolları çox xoşuma gəldi. Qucağım

tutan qədər çiçəkli budaqlardan qırdım və evə döndüm. Sizin şüşəbəndin quruluşu yadimdə idi. Ehmalca ikinci mərtəbəyə qalxdım. Şüşəbəndin yarıçıq pəncərəsini tam açıb, yasəmən budaqlarını döşəmənizə atdım. Sonrasını sən söylədin. "Şəhər yuxudan qalxanda çiçək ətri məni tutdu. Təcəccübləndim, bu qədər gözəl qoxu hardandır? Şüşəbəndə çıxdım. Ay allah, yasəmənlərə bax, nə gözəldir və nə qədərdir! Bir anlığa çaşdım, anlamadım bu hardandır. Sonra... sən gözünüm qabağına gəldin. Sən nə yaxşı oğlansan... Çiçəkli budaqları qucağıma yiğdim, onların ətrini içimə çəkdim, öpdüm onları. Səni çox sevdim...". Bu sadə əhvalat sənə çox təsir edibmiş ki, sonralar, yeri gəldikcə, onu məmənuniyyətlə yada salırdın.

### *Şahane bir qısqanlıq*

Universitetdə hərbi dərs keçirdik və qaydaya görə iki ay praktik hərbi təlim, hərbi hazırlıq keçib, imtahan verib hərbi rütbə almaliydik. Bu təlimi keçmək üçün bizi Gəncədəki hərbi hissələrdən birinə göndərdilər. Bakı-Tbilisi qatarı ilə Gəncəyə gedəcəkdir. Sən məni ötürmək istədiyini dedin. Dünyanı mənə bağışladın sanki. Vağzala gəldin, mənim əmioğlumla birlikdə, kefin yaxşı idi, səmimi və bir az oynaq şəkildə mənə yaxşı yol arzuladın, sənsiz darıxacam dedin. Məni xoşbəxt etdin.

İki ay əsgərlik həyatım maraqlı oldu, sanki, bir kişilik məktəbi keçidik, tələbə yoldaşlar bir-birimizi daha yaxından tanıdıq, həm gözəl, həm də qəribə xasiyyətlər ortaya çıxdı. Axşamlar əsgərlik həyatından qaçıb şəhərə oxumaq ləzzətindən bəhrələndik. Gəncə və gəncəlilərlə tanış olduq. Hacıkənd və Göygöl mənzərəsindən həzz alındıq.

Gəncə əsgərlik həyatının ən yadda qalan, ən xoş günləri səninlə məktublaşmaq, xüsusilə, səndən galən məktubları oxumaq oldu. Orta məktəbdə aldığım bir neçə sətirlik kiçik bir məktub istisna olmaqla bu, mənim xoşuma gələn, sevdiyim qızdan aldığım ilk ciddi məktub idi. Bir-birimizə açıq sevgi elan etmirdik, amma, məktubların ruhu, xoş, bazən də ikimənəli ifadələr, incə cəalarlar hər şeyi deyirdi, bir-birimiz üçün darıxdığımızı yazdıq. Mənim sənə sevgim gözümüzə yazılmıdü, yəqin ki, bunu gördürdün, amma sözda, dildə bunu ifads etməmişdim (amma bir dörtlük yazımuşdım):

*Qüdrətdən pay versin Füzuli, Xəyyam  
Vəsfinə güclüüm yox, özgədir xyyam  
Gözlərim söyləyir sənə sevgimi  
Neyləyim, dilimi bağlaib hayam.*

Bir məktubunda yazımdıñ ki, "mənə əsgər paltarında şəklini göndər". O zamanlar irdiki mobil telefon kimi qıvraq vasitələr yoxdu. Mən, təbii ki, əsgər paltarında fotoatelyeyə getdim, fotoqrafdan mənim "yaxşı" bir şəklimi çəkməsini xahiş etdim. Fotoqraf qabiliyyətli adama oxşayırı, sənətimi, harada oxuduğumu, şəkli kime göndəracəyimi soruşdu və mənə "kreslədə əyləş" dedi. Sevdiyim qayda ilə ayağımı ayağının üstünə aşurdım, fotoqraf "ele yox, ayaqlarını yanaşı tut" və bir jurnal uzadıb, "bunu da əlində saxla" dedi, yəni, məni özü bildiyi "mədəni" vəziyyətə salıb şəklimi çəkdi. Əlinde tutduğum nə jurnal idi, ona fikir vermədim. Tezliklə sənin şirin məktubun gəldi, bir kənara çəkilib, ürəyim döyünlə-döyünlə oxumağa başladım. Məktubun əvvəlində yazımdıñ ki, "Əlində tutduğun jurnalın üzündəki qız kimdir? Səni ona qısqanıram". Qısqanlıq, ümumiyyətlə, yaxşı xüsusiyyət deyil, amma, bu, həyatda ən xoşuma gələn, şahane bir qısqanlıq oldu...

### *"Yaxşı qızı oxşayır"*

Gəncə əsgərlik həyatından sonra universitet təhsilimin son ili başlayacaqdı. Yayın sonu kəndimizə getdim. Evinizdə qadınlara yaxşı bir qızla tanış olduğum və gələcək barədə ciddi fikrim olduğuna işarə vurdum; atamla bu mövzuda danışmağa utandım. Təbii ki, söhbəti atama da çatdırıldılar. Əslində, formal cəhətdən sənə evlənmə təklifi etməmişdim. Amma, bunu edəcəkdir və müsbət cavab alacağıma şübhə etmirdim. Düzdür, haqqında sizin evdə "yaxşı oğlandır" qiyməti ilə yanaşı, "lap uşaqdır ki" sözü deyildiyi qulağıma çatmışdı. Bu "uşaq" ifadəsi nahaq deyilməmişdi, bir tərəfdən yaş baxımından aramızda bir neçə ay fərq vardi, yəni, sən məndən az da olsa, böyük idin. Digər yandan, məndə, doğrudan da, bir uşaqlıq sıfəti vardi; sıfət ifadəm, xarici görünüşüm və sadə,

bəzilərinə isə sadələvh görünən uşaqsayağı davranışım, utancaqlığım məni belə tarıdibmiş. Ümid edirdim ki, sən məni elə-bələ uşaq kimi yox, "yaxşı uşaq" kimi tanıyıbsan və gələcəkdə bu uşaqın uşaq kimi qalmayacağını, "adam olacağını" başa düşübsən. Elma, ədəbiyyat və tarixa marağımı bildirdin, gələcək haqqında bəzi nikbin düşüncələrindən xəberin vardi.

Payız gəldi. Bakıya qayıtdım. Səninlə görüşümüz çox təsirli oldu. Məktublaşma kömüldən könülə yol salmışdı. Məni Gəncəyə yola salanda səninlə əl tutuşub ayrılmışdıq. İndi Bakıda heç bir sözlü hazırlıq aparmadan, icazə istəmədən, çəkirib-utanmadan səni qucaqladım. Sən də təbii surətdə qucağıma sıxlıdin, qucağım səadətlə doldu.

Kənddə bizim evdə böyükmiş bibim qızı (biz tərəflərdə "mamam qızı" deyirlər) Mehriban Neft daşlarında məsul vəzifədə çalışan bir yerlimizlə ailə qurub, Bakıda yaşayırı. Mehriban böyük bacım rolunda idi, onun təkidi ilə tələbə olduğum illərdə hər həftə sonu onların evinə gedirdim. Nəticədə paltarlarım yuyulub ütülənir, dadlı ev xörəyi yeyir, yazib-oxumaqla yanaşı, bir qədər dincəlirdim. Səni Mehribanla taruş etmək qərarına gəldim. Sonra bildim ki, sən demə, kənddə sənin varlığın haqqında sakit, amma, inamlı səhbətimdən sonra Mehribana tapşırıblar ki, sənin kim olduğunu, necə qız olduğunu öyrənsin. Mən bu görüşü necə təşkil etmək barədə düşündüm; sənə nə deyim, ya bəlkə deməyim, harada və necə görüsək, görüşüb nə etməliyik?

Tapdim! Mən səninlə yaxında yerləşən Mərkəzi univermanın qarşısından keçərkən "təsadüfən" bir-birilə səhbət edən əmioğlum və Mehribana rast gələcəyik (Mehribanla şərtləşdiyimiz vaxtda)... Görüşdük, Mehribanı "yaxın ailə üzvü", səni "qonşu dost qız" kimi yüngülə bir-birinə təqdim etdim. Hər ikiniz az danışdırınız. Əmioğlum sən barədə xoş sözlər demək istədi, onu dayandırdım, zarafata keçdim, "şəxsiyyətə pərəstiş olmasın" dedim. Bir qədər sonra sən getmək üçün icazə istədin, səni evə ötürib, geri qayıtdım. Əmioğlum səni açıq tərif etməkdə idi. Mehribanın bir xasiyyəti vardı: tərif etməyi sevmirdi, onun kimisə türkədən təriflədiyini eşiməmişdim, əksinə, qəmiş qoymaqdə usta idi. O, sən barədə sadəcə "yaxşı qızı oxşayır" deməklə kifayətləndi, sonra əlavə etdi: "yaxşı qızdır, təki sənin xoşuna gəlsin". Sonralar Mehribanla yaxın dost, bir-birinə dayaq oldunuz, Mehriban ağır xəstəliyə düşər olanda onun müalicəsini tam öhdənə götürdü, hər cür qayğısını çekdi...

### *Məlum deyil kimi kimsə verdilər*

Məni öz ailə üzvlərinlə və rəfiqələrinlə tanış etdim. Gediş-gelişimiz artdı. Səni hara çağırıldırsa və ya hara göndərirdilərsə mənimlə gedirdim. Rusdilli rəfiqələrin məni görəndə üzümə "Kakoy xoroşiy, miliy mal'cik" ("какой хороший, милый мальчик") deyirdilər. Deyəsan, mənim haqqında "uşaq" və "mal'cik" sözləri işlətmədən dərinə bilmirdilər. Bu mənə bir qədər qəribə gəlirdi. Bunurla onlar məni bəyəndiklərini bildirirdilər, ya bu uşaqın hardan çıxdığına təcəciüb edirdilər? Bilmirəm, mümkündür ki, bəyənidilər, amma mən onların gözlədikləri şux, cüssəli, dildən pərgar, əsasən rusça danışan, spirli içki içən, tez finsiyyət quran şəhər gəndərindən deyildim. Hər halda, rus və azərbaycanlı rəfiqələrinlə get-gedə dostlaşdıq və mənim heç də darixdirici adam olmadığımı əmin oldular, "mal'cik" sözündən əl çəkməsələr də, yeni sıfətlər də daxil etdilər - əvvəlcə "interesny" ("интересный"), sonra "ser'ezny" ("серъезный"). Rəfiqələrin mənim üstünlə düşəndə sən gülfürsəyir, heç nə demir, mənim qızardığımı görəndə mehribanlıqla əlimdən tutur, bəzən də sən təbəssümələ göz vururdun.

Mehriban xoş xəbər gətirdi: bizimkilar kənddən sizə elçi gəlmək istəyirlər! Məsələ ciddiləşməyə başladı. Eşqə düşmək, sevib-sevilmək yaxşı şeydir, insan sanki qanad açır, uçur. Evlənmək göylərdən yərə enməkdir, sərbəstlik keşkin şəkildə azalır, qanad açıb uçmaq əvəzinə gah düz, gah kələ-kötür torpaq üzərində yeriməli, addımlarını ölçüb-biçməli olursan, qayğılar artır. Lakin, evlənmənin gözəl tərəfi daha çoxdur - sevdiyin insanla birləşmək, əl-ələ tutub yeni yola çıxməq, bu yola xas olan yeni hissələrə qovuşmaq həyata yeni məna verir. Bu birlik əksər hallarda bar verir, dünyaya yeni insanlar gətirir.

Elçilər gəldi. Mən gözə dəyməmək, gizlənmək istəyirdim, lakin, hər iki tərəf mənim və sənin meydanda olmamızı tələb etdilər. Xülasə, səni mənə verdilər. Bu ifadə bir az köhnəlmış sayılır, məlum deyil kimi kimsə verdilər. Mənimkilar kəndə döñəcək, mən Bakıda, yəni, sənin yanında qalacaq, sonra, nə zamansa, səni götürüb gedəcəm kəndə. Daha sonra, yəqin ki, şəhərə qayıtmaq lazımlı gələcək. Hara getsək də, bir olmaq yazılıdı alnumıza...

## *Əlindən tutub dünyani gəzdircəm*

Tezliklə kiçik nişan mərasimi baş tutdu. 1970-ci il yanvarın 1-də sizin evdəki böyük otaqda sənin və mənim dostlarımız, əsasən gənclərin iştirakı ilə bir məclis quruldu. Dostların bir qismi nişanlıları ilə gəlmışdilər. İç tərefində 1.1.1970-ci il və adımız yazılmış nişan üzüklerini barmağımıza taxdıq. Çox şən, sözlü-musiqili məclis keçdi. Vokal qabiliyyəti olan dostumuz xahiş etdi ki, onu pianoda müşayiət edəsən. Biz də ona dəm tutduq, səsi olan da, olmayan da oxuyurdu.

Dostlardan biri maraq oyandırmaq və məni sinamaq istədi: "Nailə xanıma gələcək həyatınızda nə vəd edirsən? Bu gün, hamımızın şahidliyi ilə buyur, ona de, söz ver, biz də eşidək". Mən çəsdüm. Nə vəd edim ki, dəyərli olsun? Tez cavab verdim: "Nailə, səni xoşbəxt etməyə çalışacam, yəni, çalışacam ki, birlikdə xoşbəxt olaq". Hay-küy qalxdı. Bəyanənlər də oldu, intiqançı böyüdünlər də. Kimsə "riyaziyyatçı olduğunu bilinir, mücərrəd, çox tūmumi şey vəd edirsən, yərə en, öhdənə konkret bir şey götür" dedi. Nə vəd edə bilərəm? Maddi nemət, var-dövlət, cah-cəlal vəd edə bilməram. Elmlə məşğul olmaq istəyirdim, bunu sən də bilirdin. Daha bir səs geldi: "Elə şey de ki, sonra onu gözle görmək, yoxlamaq mümkün olsun və Nailə xanum sənə sağ ol, vədini yerinə yetirdin deyə bilsin". Mən məclisin coşğun ruhuna uyğun səviyyədə qızışib vəd etdim: "Nailə, dünyani sənin ayaqların altına sərəcəm. Əlindən tutub dünyani gəzdircəm. Əlbəttə, baxtim müttəfiq olsa". Sən gülümsədin. Mənim bezi planlarım barədə səhbətlərimiz olmuşdu, həyatımın mənəli və xoş keçəcəyinə inamın vardi. Üstəlik, boş vəd vermekle aram olmadığını bilirdin. Təntəneli şəkil alan bu vədverme müzakirəsi dayandı, şənlik davam etdi.

## *Nə qəribə adam olmuşam*

Biz nişanlandıqdan sonra Bilqeyis xanım israrla "bura da sənin evindi, həmişə gel, burada ye, iç, dincəl" deyir, sən də məni evinizdə görməyə ürəkdən şad olduğunu göstərirdin. Hərdən bir də sən bize galirdin. Ara-əra şəhərdə gəzməyə çıxır və ya kino-teatrılarda filmə tamaşa etməyə gedirdik. Mənim xahişimlə saçlarını bir qədər uzatmağa başlamışdım.

Mən oxuyur, diplom işi yazar, dövlət intahanlarına hazırlaşardım. Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu məni işe götürmək istəyirdi. İşə girməklə yanaşı intahan verib, aspiranturaya (indiki terminlə desək, PhD proqramına) daxil olmaq imkanından faydalana bilərdim. Bu uğurlu olacaqı təqdirdə oxumaq-tədqiqat üçün Moskva Dövlət Universitetinə getmək ideyası da ortada idi. Bütün bunlar üçün gərgin çalışma birinci yerda dursa da, həll olunması vacib olan və mənim çətinlik çəkdiyim bir məsələ də vardi – məzunların böyük eksəriyyətini rayonlardakı orta məktəblərə müəllim göndərir, digərlərini işe əsgəriyə aparırlar. Mən müəllim göndərilməli olanlar arasında idim. Riyaziyyat və Mexanika İnstitutunda işa düzəlmək və aspiranturaya sənəd vermək üçün göndərildiyim rayondan "uçqtan çıxarma", yəni, "sənə ehtiyacımız yoxdur" adlı bir sənəd tələb olunurdu. Əhvalatı sənə danışanda "balka atam buna kömək edə bilər" dedin və gümanın doğru çıxdı. Atan İsmayıllı kişi Quba rayonunda sayılan kişilərdən biri idi. O, "universitetin verdiyi təyinat göndərməsini Quba rayonuna al" dedi və qısa bir zamanda Quba rayonunun mənə ehtiyacı olmadığı barədə sənəd eldə olundu. Sevincimin həddi-hüdudu yoxdu, indi elmlə məşğul olmaq üçün hər şey yalnız özündən asılı idi.

1970-ci il yaddaşımızda böyük, mü hüüm yer tutdu. İl in ilk günü nişanlandıq. Bir-birimizə isnişdik, daha yaxın olduq. Mən universiteti bitirdim. Yay tətili ərafəsində iş və aspirantura təhsili üçün Akademianın Riyaziyyat və Mexanika İnstitutuna müraciət etdim. Payızın əvvəlində uğurla intahan verib aspiranturaya daxil oldum. Sonra Moskvaya getdim, elmi-tədqiqat işimi Lomonosov Moskva Dövlət Universitetinin riyaziyyat və mexanika fakültəsində, funksional analiz və funksiyalar nəzəriyyəsi kafedrası üzrə davam etdirmək hüququ qazandım. Yaxın illər nə işlə məşğul olacağımız tam müəyyənəldədi və evlənmək zamanı gəldi.

Noyabr ayının 24-də Bakıda, Səadət sarayında toyumuz oldu. Toyda Gülağa Məmmədov oxuyurdu. Bizi rəqsə dəvət etdilər. Çox utanurdum, rəqs etməkdən imtina etdim. Sən yaxşı rəqs edə bilirdin və əlbəttə, toyumuzda gərək rəqs edəydik, amma, bacarmadım. Sən normal insan kimi sözsüz ki, rəqs etmek istəyirdin, amma, mənim vəziyyətimi görüb üz vurmadın. Bilirəm ki, pis iş gördüm. Çox güman ki, bu yerdə sənin rəfiqələrin mənə, bu qeyri-normal uşaqa, haqlı olaraq,

"strannuy mal'čik" ("странный мальчик") kimi yeni sıfət yapısdırmışdır (?!). Sonralar yadına düşəndə xəcalət çəkirdim, doğrudan da, nə qəribə adam olmuşam, adam da öz toyunda öz nişanlısı ilə rəqs etməzmi?!

## *İki mələk*

O biri gün, noyabrin 25-də, axşam atam Bakı-Tbilisi qatarında Bakıdan kəndə gedən toy adamları üçün bütöv bir vaqon götürmüdü. Qatarda söhbət edə-edə kəndimizə yollandıq. Noyabrin 26-da toyumuzun 3-cü günü sən kəndimizə qədəm basdırın. Adətimiz üzrə ayaqların altında qoç qurban kəsildi. Qapıdan içəri girəndə qapının ağızına bir nəlbəki qoydular, adətə görə sən onu ayağınla vurub sindirməli idin. Əvvəl tuflının ucu ilə yavaşca, sənki nişan alan kimi nəlbəkiyə toxundun, sonra tuflının dabarı ilə zərbə endirdin, nəlbəki çilik-çilik oldu. Uşaqlardan kimsə əl çaldı. Ev adamları, xüsusilə kiçik yaşılı və orta məktəbdə oxuyan qardaşları, qohum və qonaqlar sənin başına yiğilmiş, maraqla və bir növ sinayıcı baxışlarla səni süzfürdülər. Sən uşaqlarla tez dil tapdır, onlardan neçənci sinifdə oxuduqları, hansı fənləri sevdikləri barədə soruşurdun, uşaqlar məmənuniyyətlə danışır və sənə müəyyən xidmət göstərməyə çalışırdılar.

Bir neçə gün sonra qardaşın Firdun toy adətinə uyğun olaraq, qız evinin nümayəndəsi kimi kəndə gəldi – səni və bizləri görməyə. Yenə adətə görə bizim ailə üzvlərinə müxtəlif hədiyyələr gətirmişdi. Onun sən təbiəti, sadəliyi və açıqlığı hamının xoşuna gəlmışdı. Bizimkilar Firdunu hörmətlə, hədiyyələrlə Bakıya yola saldılar.

Artıq Bakıda, kəndə gəlməmişdən əvvəl sənə kəndə xas olan adətlər barədə məlumat vermiş, sənə evdəki adamlar və yaxın qohumlarla qiyabi tanış etmiş, kənd yerində bəzi formal qaydalara əməl etmək lazımlı gəldiyini anlatmışdım. Sən heç bir çətinlik çəkmədən "kəndçi" ola bildin. "Ciji" dediyimiz nənəm Zeynəb qeyri-adi dərəcədə gözəl insan idi, bağı bələlər çəkmişdi. Gənc yaşlarında həyat yoldaşı, mənim babam məşhur Qaçaq İsaxan Sovet hökuməti tərəfindən pusquya salınub öldürülmüş, onun qardaşının aqibəti də eyni olmuş, nənəm dörd kiçik uşağı ilə Qazaxistana, sonra Qırğızistana sığrın edilmiş, sonda vətənə qayıtmış, uşaqlarını böylütmüşdü. Tale elə gətirmişdi ki, məni də körpə yaşlarından əsasən o əzizləmişdi, mən də onun ruhunu duymuş, onun qıcağını sevmişdim. Mənə görə o, mələk idi; mələk deyəndə mən həmişə nənəm Zeynəbi düşünmüşəm. Nizami demişkən ("Leyli və Məcnun"), "o, zamanın ziynəti idi, adı da Zeynəb". Nənəm Zeynəb sonralar yazdığını "Ziyarət" poemasının baş qəhrəmanıdır. Mənim üçün mələk ideal qadın deməkdir. Səninlə müəyyən hayat yolu keçidkən sonra anladım ki, sən də mələksən, sən mənim ikinci mələyim oldun. İki mələk bir-birini çox gözəl anlayırdı.

Ümumiyyətlə, ailəmiz qəti mühafizəkar deyildi. Anma, yenə kənd kənddir. Kənd qaydalarına görə gəlin bir müddət qayınatısının üzüne çıxmamalı, çıxmağa başlayanda isə başı örtülü olmalıdır. Nənəm də belə düşünürdü. Lakin, gəldiyimiz günün sabahı atam səni masa arxasında bərabər yeməyə dəvət etdi və qapanmağa heç bir ehtiyac olmadığını bildirdi. Sən qısa zaman ərzində hamı ilə yaxşı münasibət qurmağa nail oldun, hamının sevimlisinə çevrildin. Sənda bir məlahət vardi, insanlara hörmət və məhəbbətə yanaşırın, öz növbəsində səni tanıyanlar sənə vurulur, səni sevirdilər.

## *Moskva. "Evimizdə yeməyimiz var"*

Bələ qərara gəldik ki, mən Moskvaya yola düşüm, can atlığım elmi araşdırımlar mühitinə daxil olum, yəni, əsas işimə başlayım, fışlalık, uyğun bir mənzil tapıb kiraya edim. Yeni ilə yaxın atam sənə Moskvaya gətirsən və beləliklə, bərabər Moskva həyatına başlayaqq. Bələ də oldu. Xoşbəxt günlər yaşadıq Moskvada. Vaxtımı əsas hissəsinə oxumaqla, Moskva universitetinin məşhur elmi seminarlarında iştirak etməklə keçirirdim. Mən universitedə olanda sən evdə yemək-icmək hazırlayır, dincəlir, kitab oxuyur və ya yaxın ətrafdə gəzib-dolanırdın. İmkan olduqca birlikdə gəzməyə çıxdıq.

Bakıdan Moskvaya xeyli kitab aparmışdım. Sən riyazi kitablarla yanaşı, Azərbaycan ədəbiyyatına aid "Koroğlu" dastanı, sevgi dastanları, M.F. Axundov, Cəlil Məmmədquluzadə, Sabir, Cəfər Cabbarlı, Səməd Vurğun və İsmayıllı Şixli'nin əsərləri kimi kitabları görəndə çəşib qaldın, "axı sən

bu kitabların hamısını oxuyubsan, çoxunu əzber bilirsən, Moskvaya niyə gətiribsən bunları?" deyə təcəllübünü bildirdin. Mənim cavabım, düşüñürəm ki, gözlənilməz idi: "bu kitabları sən oxumaq üçün gətirmişəm, istəyirəm Azərbaycan ədəbiyyatının bir sıra mühüm əsərləri ilə yaxından tanış olasan, üstəlik, Azərbaycan dilin inkişaf etsin". Sən məmənun oldun, hətta bu kitablarla kifayatlanınmədin, get-gedə Azərbaycan ədəbiyyatı ilə daha yaxından tanış oldun və Azərbaycan dilində səlis danışmaqla yanaşı, yaxşı yazımağı da adət elədin. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı, yəqin ki, bizi bir-birimizə daha da yaxınlaşdırıldı; sən ədəbiyyat vasitəsilə mənim ruh halımı, sənki, daha yaxşı anladın.

Novruz bayramı ərəfəsində arzunu bildirdin: "kəndə getmək istəyirəm, bir neçə günlüyə". Mən çəsdim: "kəndə, ya Bakıya?". Çaşmağım təbii idi - məgər sənin ömür boyu yaşadığın ev, valideynlərin, bacı-qardaşın, yaxınların Bakıda deyildimi? Niyə kəndə getmək istəyirsən? Sən izah etdin: "Kənd həyatı, kənd havası xoşuma gəldi. Kənd üçün, kənddəkiler üçün darixmişam". Qısa bir vaxtda səndə kəndimizə, mənim ailəmə qarşı belə rəhbət yaranması, bir az ibarəli dillə desək, sənin kəndlə birləşməyin ("kəndə integrasiya olunmağın") məni necə məmənun etməsin?! Kəndə xəbər verdik, imkan daxilində hədiyyələr alıb kəndə yola düşdün. Təyyarədən düşəndə necə qarşılandığını məmənuniyyətlə xatırlayırdın: atam "gəlinim gəldi" deyə minik maşınuna qırımızı kəlağay bağlamış, səni təntənə ilə qarşılamış, evdə qurban kəsmişi.

Moskvada dolanışığımız pis deyildi, mənim təqaüdüm və evdən atamın göndərdiyi pullar ev kirayəsini verməyə, yeyib-içməyə kifayət edirdi; əlbəttə, gen-bol yaşayırdıq deyə bilmərəm. Lakin, sənin evdarlığın işimizi asanlaşdırır, nikbirliyin həyatımızı bəzəyirdi. Sənin sayəndə kirayədə yaşadığımız sadə mənzil Moskvada yazib-oxuyan azərbaycanlı dostlarımızın və onların dostlarının gözəl səhbət, musiqi və yeyib-içməklə müşayiət olunan cazibə mərkəzинə çevrilmişdi.

Elmə rəhbərimin mənə oxumaq üçün verdiyi ilk iri həcmli məqalələrdən biri ingiliscə yazılmışdı. Mənim orta məktəbdə öyrəndiyim və ali məktəbdə davam etdiriyim xarici dil fransız dili idi. Sən isə ingilis dili öyrənmişdin, tələffüzün də yaxşı idi. Səninlə bərabər məqalənin girişini oxumağa çalışdıq. Xalis riyazi məqaləni anlamaq sənə çatin idi. Mən lügətin köməyilə və ingilis dili grammatikasının elementlərini öyrənməklə məqaləni oxuya bildim. Bir qədər sonra yeni və bu dəfə almanca yazılmış məqalə oxumaq lazım gəldi. Nə etməli? Səninlə gəzməyə çıxmışdıq. Kitablara baxardıq. Böyük almanca-rusca lügəti gördük, əlimə götürüb baxdim və... geri yerinə qoydum. Pulumuz, demək olar ki, qalmamışdı. Sən mənim sıfatimdə məyusluq cizgiləri görübənmiş. Lügəti əlinə götürüb, "alıram" dedin. Mənim "axı..." deyə başladığım fikri bitirməyə imkan vermədin: "Allah kərimdir, evimizdə yeməyimiz var, bu kitab sənin işin üçün lazımdır". Kitabı aldım, evə gəldik, atamın pul göndərdiyi barədə bildiriş gəlmüşdi! Bu əhvalatı yada salmağı sevirdin...

### Tələbə oldun

Yay ayları əvvəlcə kəndə getdik, bir qədər orada qalıb, Bakıya qayıtdıq. Sən hamilə idin.

Kəndimizdən üç qohum məktəb məzunu ali məktəbə imtahan verməyə gəlmidiilər; onlardan ikisi Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsinə daxil olmaq üçün sənəd vermişdiilər. Sən savadlı idin və onların imtahana hazırlaşmasına kömək etdirdin. Musiqi təhsili almışdin, lakin, ali məktəbə daxil olmaq istəmirdin, səbəbi sənki ortada bir incikliyin olması idi. Sən ingilis dilini sevirdin və orta məktəbi bitirəndə ingilis dili ixtisası almaq istəmişdin. İmtahanları uğurla verməyə başlamış, ingilis dili üzrə şifahi imtahanda tanınmış pedaqoq Əməxan Rəhimov'dan yüksək qiymət almışdır; o, sənin tələffüzünü tarifləmişdi. Lakin, ən güclü olduğun rus dili yazı imtahanında sənə qədən yüksək qiymət yazmamışdır ki, mütəsabiqdən keçə bilməyəsen. Təəssif ki, o zaman ali məktəbə qəbul imtahanlarında kömək etmək istədikləri abituriyentə rəqib sayılanları kəsmək və ya aşağı qiymət yazmaq praktikası vardi; bu tərəfəgirliyi ən rahat yazı imtahanlarında edirdilər. Bu hadisədən sonra sən "ali məktəbə qəbul olmaq istəmirəm" demişdin.

İndi sənin həyatın mənsiz, mənim həyatım sənsiz təsəvvür edilmirdi və təbii olaraq, hər birimiz digər həyat dostunun iradə və istəklərini anlamağa çalışırdıq. Bu yerdə mən bir fikir irəli sürdüm: "Gəl sən də rus dili fakültəsinə daxil olmaq üçün sənəd ver!" Sən qəti etiraz etdin, "yox, necə sənəd verim, mən bu barədə heç düşünməmişəm, imtahana hazırlanmamışam" dedin. Mən sənin kifayət qədər savadlı olduğunu və qəbul olacağına şübhə etmədiyimi bildirdim. O qədər təkid etdim ki,

mənə təbə oldun, tez-tələsik qəbul üçün zəruri olan sənədləri hazırladıq. Qəbul imtahanlarında çətinlik çəkmədən uğur qazandın və tələbə oldun!

### *Aygün gəldi. Dağlara üz tutduq*

Sənin ali məktəbə daxil olmağın və hamiləliyin Bakıda qalmağını tələb etdi, mən isə elmi araşdırmları davam etdirmək üçün Moskva'ya qayitmalı oldum. Tezliklə birinci övladımız, qızımız Aygün dünyaya gəldi, sən ana oldun, mən – ata. Uşaqla təhsilin çətin olacağını düşünlüb, "bəlkə qiyabi təhsilə keçim?" dedir. Mən qəti etiraz etdim, "Anan Bilqeyis xanım Aygünü saxlamaqda sənə kömək edəcək, gündəlik dərsə get, oxu. Qiyabiya keçən, oxumağa marağın azalacaq, möhlət götürmək istəyəcəksən, nəticədə yaxşı təhsil ala bilməyəcək və mümkünündür ki, həvəsdən düşüb təhsili yarımcıq qoyacaqsan". Sən sözünmə qulaq asdin, əyani oxudun; yaxşı oxuduğun üçün təqaüd alırdın.

Mən Moskvada, sən Bakıda – dərinliyində bir-birimiz üçün və mən həm də qızımız Aygün üçün. İl ərzində bir neçə dəfə, imkan olan kimi mən Bakıya gəldim, bir dəfə də sən Moskvaya gəldin. Tez-tez telefonla danışmağa çalışırdım. O zaman indiki mobil telefon cənnəti yoxdu, şəhərlərarası telefon köşkləri vardı, onun içindəki kiçik yarığa 15 qəpiklik sikkə sahib danışmaq olurdu. Lakin, bu çox yorucu iş idi, telefon nömrəsinə yiğib qarşı tərəfə zəng etmək cəhdli əksər hallarda uğursuzluqla nəticələnir və ya çox vaxt tələb edirdi.

Yay tətili başlanananda Bakıya qayıtdım. Körpə Aygün həyatımıza yeni məzmun, yeni şirinlik, yeni gözəllik gətirdi. Yeni çətinliklər də əmələ gəldi, amma, çətinlik çəkmək, məhrumiyyət duymaq bir ana kimi, əsasən, sənə qismət oldu. Mənim əlimdən çox iş gəlmirdi, körpənin atası olmaq anası olmaqdan müqayisələnəməz dərəcədə rahat vəzifədir.

Kəndimizə getdik. Biz tərəflərdə aran xalqının yüz illərlə hər yay dağlara köç etmə ənənəsi var. Bu il də istisna olmadı, nənəm Zeynəb, sən, mən, Aygün və kiçik qardaşlarım Ermənistanın şimalındaki dağlara üz tutduq. Adətən Ermənistanın Vorontsovka (Воронцовка, Sovet adı – Kalinino), Calaloğlu (Sovet adı – Stepanavan) və Gümřü (Sovet adı – Leninakan) üçbucağında, Lori vilayətindəki alp çəmənliklərində məskən salardıq. Çay sahilində, bulağa yaxın bir yerdə çadırlar (dəyələr) qurulurdu. Bu yurddə yaşamağın ayrı ləzzəti vardı; burada çörək və xörək bişirmek, çiməmkən və paltar yumaq, gəzmək və dincəlmək maraqlı və qeyri-adi şəkil alırdı. Sən dağ şəraitinə tez öyrəşdin, qonşular sənə, "şəhərli qız" a kömək etməyə, xidmət göstərməyə çalışırdılar. Çörək bişirənlərin hər biri sənə bir neçə çörək pay göndərirdi. Sən də bordlu qalmurdın, dadlı piroq bişirib uşaqlara paylayırdın. Ətrafi yamyəşil ot və çiçəklərlə dolu təpələr, dağlar və dərələr bürüyürdü. Sən təşəbbüsünlə bəzən kiçik qazanları bir-iki vedrəyə doldurub çəmənə, gül-ciçəklərin arasına gedir, orda yeyib-içir, söhbət edir, mahru oxuyur və dincəlirdik.

Sonrakı illərdə yay aylarını bir-iki dəfə Şimali Qafqazda və Gürcüstan (Başkecid - Dmanisi) dağlarında, bir dəfə Moskvada, bir neçə dəfə Qubada keçirsek də, ənənəvi Lori yaylaqları bizi daha çox cəzb edirdi. Sən burada sadə xalqla, el adətləri, o cümlədən, köç mədəniyyəti ilə tanış oldun, aşıqlara qulaq asdin, "əvvəller aşiq müsiqisini başa düşmürdüm, səninla, sizin eldə omu çox sevdim" deyir, bundan sonra televiziyyada yaxşı aşiq müsiqisine, aşiq söz-söhbətinə məmənuniyyətlə qulaq asırdın. İki aşağı – Kamandar və Hüseyn Saracılı'nın ifasını çox sevirdin. Mənim qardaşlarım və öz uşaqlarımızdan ibarət böyük ailəni dağlarda köçəri həyatın tələb etdiyi asan olmayan şərtlərə uyğun şəkildə bəslədin, bu həyata carlılıq, xoş əhval bəxş etdin. Qarabağ münaqişəsinin başlanması ilə çox faciələr baş verdi və ayağımız ənənəvi dağ yurd yerlərimizdən kəsildi.

Dağdan kəndimizə döndük, bir neçə gün sonra isə Bakıya qayıtdıq. Sən ali məktəbdə dərsinə davam edəcək, Aygünü qayğısını çəkəcək, nazi ilə oynayacaq, mən Moskvaya gedəcəkdir...

### *Faciə. "Mən burda qalıram"*

İnsan həmişə plan qurur. Böyük ya kiçik plan olsun – insan sabah, bir həftə və ya bir ay sonra, bu il və ya bir neçə il sonra nə edəcəyi barədə düşünür, görəcəyi işləri ardıcılığa düzür, zaman keçdikcə uzun müddətə nəzərdə tutulan planlara yenidən baxır, onlarda dəyişiklik edir. Bəzən zəka, iradə və bəxt əl-ələ verir, insan düşündüyündən daha artıq uğur qazanır. Lakin, insanın qurduğu planlar

heç də həmişə həyata keçmir, çox hallarda insan nəzərdə tutduğunu tam əldə edə bilmir. Təəssüf ki, bəzən vəziyyət keskin surətdə dəyişir, insan ondan asılı olmayan hadisələr qarşısında aciz qalır, planlar pozulur, alt-üst olur. Atalar demişkən, "sən saydığımı say, gör fələk nə sayır".

Faciə baş verdi. Atam qəzaya düşüb, vəfat etdi. Dünayımız dəyişdi, dünayımıza qaranlıq çökdü. Kəndə toplaşdıq. Böyük ailə başsız qaldı; məndən kiçik qardaşlarımdan biri altı yaşında idи, digərləri məktəbdə oxuyurdular. Ailədə böyük kişi rolunda mən qaldım. Faciənin yaşatdığı sarsıntı ilə yanaşı, təcili cavab gözləyən suallar yarandı. Nə etməli? Necə yaşayaq? Ailenin qayğıları ilə mənim Moskvada oxuyub elmi tədqiqatla məşğul olmağım sanki bir-birilə düz gəlmirdi. Mən ayrı çıxış yolu görmədim – Moskva fəaliyyətimi dayandıracağımı, ən azı bir müddət təxirə salacağımı və kənddə qalıb ailəni çatın vəziyyətdən çıxarmaq istədiyimi söylədim. Uşaqlar çox sevindilər.

Bu ağır günlərdə yanında idin, məni və uşaqları ovutmağa çalışırdın. Mən qərarımı elan edəndə sanki diksindin, amma dillənmedi. Gecə bu barədə ehtiyatla söhbət açdın. Mənim aspiranturanı bitirməyim üçün bir il qaldığını, bir neçə məqaləmin nəşr üçün riufuzlu elmi jurnallara qəbul edildiyini, idman dili ilə desək, finișe yaxınlaşdığını yada saldın. Və yənə ehtiyatla elmi fəaliyyətimi durdurmağın doğru fikr olmadığını vurğuladın. Sənin fikrin təbii və aydın idi, səni yaxşı başa düşdüyümü, lakin, başqa yolum olmadığını da dedim.

Sabah səhər yas içində olan ailə və yaxın qohumların qarşısında "mən bir söz demək istəyirəm" dedin. Və başladın: "mən istəyirəm ki, Hamlet Moskvaya getsin, işini davam etdirsin, yarımcıq qalmasın, dissertasiyasını yazib, bitirib müdafiə etsin. Onda imkanı artar və ailəyə daha çox köməyi dəyər, tek indi deyil, geləcəkda da. Və onun əvəzində mən burda qalaram". Mən mat qaldım. Birdən-bira ortaya atdiğın bu fikrə necə gəldin, nə vaxt gəldin? Mənimlə məsləhətləşməmiş rahatca belə fikir söyləyirsən. Sonra mənə demişdin ki, gecə yatmadısan, çox götür-qoy edib, nəticədə bu fikrə gəlibən.

Hanı hörmət və təəccüb dolu gözlerini sənə zilləmişdi. Sən davam etdin: "mən burda uşaqlara baxaram, Hamlet qədər olmasa da, dərslərinə nəzarət etməyə çalışaram. Bəlkə, icazə versələr, məktəbdə rus dili müəllimi kimi işləyərəm, o da bize bir kömək olar". Kimsə dilləndi: "a bala, çox sağ oll Allah bu ailəyə nə yaxşı belə gəlin qismət edib. Amma, sənin körpə uşağı var". Baş verəndən çox təsirlənmişdim, mən de sanki bir müşahidəçi kimi əlavə etdim: "ali məktəbdə oxuyursan, onu buraxmaq olmaz..." Sən, deyəsən, doğrudan da, hər şeyi ətraflı düşünüb-düşünbsənmiş, cavabların hazır idi: "Aygünə anam baxacaq, bir az sonra, lazımlı gəlse, bura gətirərik. Ali məktəbdə də qiyabiya keçərəm".

Bir qədər sonra atamın dost və hankarları rayon maarif şöbəsi ilə soraqlaşıb, sənin məktəbdə rus dili müəllimi kimi işləyə biləcəyini müəyyən etdilər. Hadisələr elə sürət almışdı ki, sabahı gün səni məktəbə apardılar; orada bir dərs dediyin, çox maraq və rəğbətle qarşılığın xəbarı yayıldı.

Mən odla su arasında qalmışdım. Sənin böyük ailəmizə və şəxşən mənə qarşı göstərdiyin fədakarlıq göz qabağında idi. Mən həm sənin bu yüksək iltifatın qarşısında heyran qalmış, həm de məni bir növ xilas etmək naminə hər cür əziyyətə qatlaşmaq istəyini kişi qıruruma siğədirdə bilmirdim. Sənin alicənəblığın məni xoşbəxt edir, sənin Aygündən ayrı qalacağın, ali təhsildən kənarlaşmanın və bu mühitdə qarşılaşacağın şübhəsiz çətinliklər isə məni narahat edirdi.

Görünür ki, məsələlərin belə gedisi tek məni deyil, məndən daha böyükleri də narahat edirmiş. Bir gün əmilərim gəlib bizimlə, yəni, mən və sənirlə birlikdə söhbət etmək istədiklərini bildirdilər. Onlar başımıza gələn faciənin ağırlığını bir daha qeyd etdib, belə vəziyyətlərdə adı hal almış "həyat davam edir" ifadəsi ilə başlayan təsəlliverici sözlər söyləyib, nəhayət, əsas mətləbə keçdi: "Hamlet, bala, biz məsləhətləşib belə fikrə gəlmişik ki, nə səni Moskvadan yarımcıq ayırmak düzdür, nə də Nailəxanunu körpə balasından və ali məktəbindən. Biz belə başa düşdük ki, Hamletin bir ili qalıb Moskvada işini tamamlamağa. Atanın ən böyük arzusu səni elm adamı kimi görmək idi. Onun arzusunu yerinə yetir ki, ruhu şad olsun. Buntunla cəmiyyətdə də bir mövqə qazanırsan, ailəyə də kömək edərsən. Biz burdayıq, nə lazımlı olsa onu edəcəyik ki, uşaqlar korluq çəkməsinler. Və bu uşaqlar tezliklə Bakıya gedəcəklər – oxumağa, ali təhsil almağa. Ona qədər siz də möhkəmənlərsiniz, uşaqları oxudarsınız, elə bu da atanızın ruhunu şad edər". Böyüklərin dediklərinə digər ailə üzvləri və yaxın qohum və dostlar da şərık oldular. Sən və mən göz yaşları içində razılığımızı bildirdik.

## Cazibə mərkəzi

Başımıza gələn faciədən sonra özümüzə gəlsək də, men də, sən də bu ağrını içimizdə yaşadıq. Mənim ilk məqaləm dərc olunanda sərin dediyin ilk söz yadimdadır: "Heyf, atan görmədi, görseydi, hamidən çox o sevinərdi". Men namizədlik (PhD) dissertasiyamı müdafiə etdim, maaşım bir az artdı, Akademianın Riyaziyyat və Mexanika İstitutunda çalışmaqla yanaşı, Bakı Dövlət Universitetində dərs deməye başladım. Moskva Dövlət Universitetində geniş vüsət almış elmi seminarlar məktəbindən keçmişdim və Bakıda öz elmi seminarımı yaratdım. Elmi araşdırımlarımı daha da intensivləşdirmək üçün yeniden Moskvaya üz tutmaq ideyası da yarandı.

1983-ci ilə qədər elmi tədqiqatla bağlı en çox, bəzən də uzun müddətə gedib-gəldiyim şəhər Moskva idi... Sən də aradabir mənim yanına, Moskvaya galardin. Hər gəlişin azərbaycanlılar arasında toy-bayrama çevrilirdi. Sən dadı damağımızda qalan xoş qoxulu plovun və dolmanla, ətirli, mürabbeli çayınla, şirin, müsiqili səhbətlərinlə bu bayramın cazibə mərkəzi və aparıcısı olurdun. Bəzi gəlişlərində Moskvaya uşaqlarımızı da gətirirdin. Bir dəfə Moskvaya gələn təyyarəni nə səbəbdənse Moskva qəbul edə bilməmiş, təyyarə Voronejə enmişdi. Balaca Aygün hay-kütü salmış, "mən Moskvani, atamı istəyirəm, Moroneji (yəni, Voroneji) istəmirəm" deyə ağacları olmuş.

Mənim oxuduğum kitab və məqalələri gördür, məndən və dostlardan elm adamları – klassikler və müasirler barədə eşidirdin. Neticədə elm adamları və elm tarixi barədə təsəvvürün genişlənmişdi. Riyaziyyat və fizika üzrə klassikləri tanıyırdın, çağdaş riyaziyyatçılar haqqında da məlumatlı idin, bir qismini görmüş, bəziləri ilə şəxşən tanış olmuşdu. Riyaziyyat və fizika tarixinə aid mənə suallar verməyi xoşlayırdı.

Elmi məqalələrimin ingilis dilinə tərcümə olunması sayesində ABŞ hökuməti müəlliflik haqqı ödəyirdi. Sovet hökuməti bu haqqı mənə və digər müəlliflərə ABŞ dolları ilə deyil, uyğun sertifikat və ya çek şəklində ödəyirdi. Yəni, hökumət müəlliflərə və ya xaricdə çalışan sovet vətəndaşlarına dollar və digər valyuta şəklində ödənilən pulları özü götürür, evezində müəyyən məbləğdə çek verirdi. Bu çek ilə "Beryozka" adlanan xüsusi mağazalar şəbəkəsində satılan şəyleri almaq olurdu. Beləliklə, hökumət xarici mallar alır və onları "Beryozka" mağazalar şəbəkəsində aldığı qiymətdən dəfələrlə baha qiymətə satırı. Müəlliflik haqqı olaraq aldığım çeklər işimizə çox yarayırı, qızlara, sənə və mənə dəbdə olan keyfiyyətli şəyler ala bilirdik.

## *Bu gəlinin əxlaqi, dili çox xoşuma gəlir*

Sən institutun birinci ilində ikən Aygünü, institutu bitirmə ərefəsində isə ikinci qızımız – Zeynəbi dünyaya gətirdin. Mənim böyük və ya birinci mələyim – nənəm Zeynəb öz adını bizim qızımıza verməyi təkiddi. Men bunu istəmirdim, elə zənn edirdim ki, nənəm sağ ola-ola orun adının yeni doğulan körpeyə verilməsi nənəmin dünyadan gedəcayına işaretdir. Lakin, nənəm sözünün üstündə bərk durmuşdu. Men vəziyyətdən çıxmak üçün müəyyən bir əsas uydurmağa çalışdım: "sən gözümüzün işığısan, məndən kiçik gör neçə nəvən var, sonralar adını qoymağa çox namizəd olacaq". Nənəm geri çəkilmədi və bu inadının səbəbini izah etdi: "bu gəlinin, Nailənin əxlaqi, davranışı, dili çox xoşuma gəlir, onun dilindən heç vaxt söyüş, pis söz çıxmaz. Adım qızınuza qoyulsa, mən dünyamı dəyişəndən sonra adımları ancaq xoş, təmiz sözlərlə çağrılar, ruhum da şad olar".

Bir qədər sonra üçüncü qızımız – Aytən dünyaya gəldi. Yaxşı yadimdadır, Hüsü Hacıyev (indiki Azərbaycan) küçəsi ilə eve doğru gedirdim, arxadan adımı çağırın səs eşitdim. Döndüm, Məleykə xanım Abbaszadə idi, Lomonosov Moskva Dövlət Universitetindən tanış idik. Gözlədim, Məleykə xanım mənə çatan kimi, "Hamlet, sizə çatdıq" dedi. Anlamadım. Təəccübə üzüne baxdığını görən Məleykə xanım anlatdı: "Sizin iki qızınız var, bizim də əkiz iki qızınız oldu, bərabərləşdik". Men Məleykə xanımı təbrik edib güldüm: "Məleykə xanım, biz yerimizde durmamışq ki, gəlib bize çatasınız, indi bizim üç qızımız var".

Sən xeyli sonra sonuncu – dördüncü qızımız Ülkeri dünyaya gətirdin.

(Ardı var)